

Müəllimin attestasiya vərəqəsi 2020-ci il üçün

Müəllim _____ Komissiyanın məsul katibi _____

(S.A.A./İmza) (S.A.A./İmza)

Kafedra _____ Vəzifəsi _____ Email _____ Təvəllüd _____

No	Nəzarət göstəricisinin adı	Bonus	Faktiki reyting
1.	2.	3.	4
Elmi-tədqiqat fəaliyyəti			
1.	¹ Son 5 il ərzində Təhsil Nazirliyinin yaxud universitetin qrifi ilə dərslik nəşri.	5	
2.	¹ Hesabat ilində Təhsil Nazirliyinin yaxud universitetin qrifi ilə dərs vəsaitinin nəşri.	5	
3.	H-indeks	1-n	
4.	¹ Elmi məqalələrin dərci (hər biri üçün)	Xaricdə SCI jurnalında	10
		Xaricdə	5
		Respublika nəşri	2
		AZMİU-da	1
5.	¹ Beynəlxalq Elmi konfransda dərc olunmuş məruzələr (tezislər)	Xaricdə IEEE tipli beynəlxalq bazalarda olan konfranslar	10
		Xaricdə	5
		Respublika konfrans	2
		AZMİU-da	1
6.	Müxtəlif fənn olimpiadalarında mükafat qazanmış tələbələrinin hazırlanması (hər bir tələbə üçün)	3	
7.	Tələbələrin elmi konfranslara hazırlanması (hər bir çıxış etmiş tələbə üçün)	1	
8.	Elmlər doktoru proqramları üzrə doktoranta elmi məsləhətçi (hər müdafiə etmiş üçün)	3	
9.	Fəlsəfə doktoru proqramları üzrə doktoranta elmi rəhbərlik (hər müdafiə etmiş üçün)	3	
10.	Elmlər doktoru və ya fəlsəfə doktoru proqramları üzrə doktorantlara opponetlik (hər biri üçün)	1	
11.	¹ Son 5 ildə patent və müəlliflik şəhadətnamələrinin alınması (hər biri üçün)	4	
12.	¹ Son 5 ildə monoqrafiyanın nəşri (hər biri üçün)	Xaricdə	5
		Yerli nəşriyyatda	2
13.	Beynəlxalq jurnallarda redaksiya heyətinə üzvlük (redaktor işinin hər ilinə görə)	2	
Professional inkişaf			
14.	Dərslərdə müasir metod və texnologiyalardan istifadə. İKT biliklərinin səviyyəsi.	5-ə qədər	
15.	Xaricdə təlimlərin keçməsi (hər bir sertifikat üçün)	5	
16.	Online ixtisasartırma sertifikatının əldə olunması (minimum 5 dəfə və sonda imtahan olmaq şərti ilə)		
17.	Hesabat ilində respublikada təlimlərin keçməsi (hər bir sertifikat üçün)	3	
18.	Xarici dili bilmə dərəcəsi	İngilis dilində dərs deyən müəllimlər (daxili imtahanların yekunları nəticəsində və ya beynəlxalq sertifikat olduqda IELTS, TOEFL)	10-a qədər
19.	Dövlət qurumları tərəfindən verilən təltiflər	2	
20.	Universitetin inkişafı üçün beynəlxalq grantların alınmasında iştirakı	2-10	
21.	Beynəlxalq elm qurumlarının rəhbər orqanlarında üzvlülük	2	
Pedaqoji fəaliyyət			
22.	¹ Fənn proqramları üzrə müəlliflik	2	
23.	¹ Metodik göstərişlərin nəşri	3	
24.	Tələbələrlə dərstdən kənar maarifləndirmə əsaslı işlərin aparılması	2	
Rəhbərlik və tələbələrin qiymətləndirməsi			
25.	Rektorluğun (universitetin həyatında fəallığı) əlavə balı	4-ə qədər	
26.	² Dekanın (fakültənin işində fəallığı) əlavə balı	4-ə qədər	
27.	³ Kafedra müdirinin (tədrisdə müasir metodların istifadəsi və ümumi işlərdə iştirak)əlavə balı	4-ə qədər	
28.	⁴ Tələbələr tərəfindən müəllim fəaliyyətinin qiymətləndirilməsi	4-ə qədər	
Ümumi faktiki reyting:			

¹ Bonusların sayı müəlliflərin sayına bölünür.² Nümunəvi açıq dərslərə, aparılan dərslərdə elektron vasitələrinin istifadəyə, fənni tədris etmək metodikasına, rəhbərliyi altında bakalavr və magistrın müsabiqədə iştirakı və qalib olmasına, innovativ metodların tədrisdə tətbiqinə, semestr ərzində dərslərin keyfiyyətinə, normal tələbə-müəllim münasibətinin yaradılmasına, fakültənin keçirdiyi tədbirlərdə fəal iştirakına, fakültəni və universiteti təbliğ edən video çarxların hazırlanmasında iştirakına, fakültənin işində fəallığına və innovativ metodların tədrisdə tətbiqinə, fakültə üzrə konfransların, seminar və simpoziumlarının təşkilində və keçirilməsində fəal iştirakına görə.³ Mühazirə və tədris materiallarının keyfiyyətinə, fənn proqramlarının tərtibinə və kafedranın ictimai həyatında fəallığına, magistraturaya hazırlıq kurslarının təşkilinə görə.

⁴Tələbə tərəfindən müəllimin fəaliyyətinin qiymətləndirilməsi tələbə gənclər təşkilatı tərəfindən anonim anket sorğusu vasitəsi ilə aparılır və ərizə vermiş müəllim haqqında komissiyaya məlumat verilir.

Müəllim tərəfindən təqdim olunan anketdə qeyd olunmuş ballara uyğun olaraq elektron formada məlumatlar təhvil verilməyə, göstərdiyi ballar nəzərdə tutulmayacaq və bu halda müvafiq şöbə məsuliyyət daşımır!